



Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik.

Heydər ƏLİYEV

Vergilər



№ 04 (795) ■ 27 yanvar 2016

www.vergiler.az

Qiyməti: 55 qəp.

Prezident İlham Əliyev: «2016-cı il ciddi iqtisadi islahatlar dövrü olacaq»

Yanvarın 26-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Konfransda nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, ötən il Azərbaycanda bir çox məsələlər uğurla həll olub. «Asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, bu, bizim böyük uğurumuzdur», - deyən dövlətimizin başçısı regionda baş verən münaqişələrin və Avropadakı miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olduğunu, bunun da dünya üçün böyük təhlükə yaratdığını bildirdi. «Biz bu vəziyyətdə daha fəal işləməli, ölkə qarşısında duran məsələləri həll etməliyik», - deyən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun artdığını vurğulayıb.

Dövlətimizin başçısı ölkədə ictimai-siyasi sabitliyin qorunduğunu və bununla bağlı tədbirlərin icra edildiyini də diqqətə çatdırıb. Keçən il demokratik inkişaf istiqamətində önəmli addımların atıldığını, Azərbaycanda siyasi və iqtisadi islahatların demokratik inkişafla paralel aparıldığını vurğulayan dövlətimizin başçısı parlament seçkilərindən də danışdı, seçkilərin şəffaf, ədalətli keçirildiyini və xalqın maraqlarını əks etdirdiyini bildirdi. Ötən il ölkəmizin iqtisadi inkişafının təmin



olunduğunu söyləyən Azərbaycan Prezidenti qeyri-neft sənayesinin 8,4 faiz, kənd təsərrüfatının 6,6 faiz artdığını deyib, enerji sektorunda, xüsusilə də «Cənub» qaz dəhlizinin icrası ilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb. «Biz Azərbaycanda əvəzlənəməz nəqliyyat mərkəzinə çeviririk», - deyən Prezident İlham Əliyev artıq Asiyadan Avropaya və yuxarı əksinə daşınan yüklərin Azərbaycan ərazisindən keçdiyini, ötən il bütün sosial proqramların icra olunduğunu bildirdi, qarşıdakı dövrdə heç bir sosial layihənin itxisar olunmayacağını vurğulayıb.

Dövlətimizin başçısı manatın məzənnəsinin aşağı düşməsinin obyektiv səbəblərdən irəli gəldiyini bildirdi, 2016-cı ilin ciddi iqtisadi islahatlar dövrü olacağını,

artıq bununla bağlı müəyyən addımların atıldığını deyib. 2004-cü ildən regionların inkişafı ilə bağlı fəaliyyətdə olan Dövlət Proqramını xalqımızın həyatında tarixi hadisə adlandıran Prezident İlham Əliyev vurğulayıb ki, son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşmış, bütün şəhərlərimiz «məvi yanacaq»la təmin olunub, 10 min kilometrə qədər yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb. Bütün bunların da xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi irsinin uğurları sayəsində mümkün olduğunu deyən

dövlətimizin başçısı liberal siyasəti ilə seçilən Azərbaycanın artıq böyük enerji və kosmik layihələri icra edən bir ölkəyə çevrildiyini bildirdi.

Konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ili çərçivəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Konfransın yekununda Prezident İlham Əliyev ölkədə son illərdə sahibkarlığın inkişafı ilə bağlı böyük işlərin görüldüyünü deyib. Dövlətimizin başçısı sosial müdafiənin yürüdülməsinə əsas istiqamətlərdən biri olduğunu, regionlarda nəzərdə tutulan infrastruktur layihələrinin, xüsusilə də kənd yollarının, məktəb və xəstəxana binalarının tikintisi-

nin, içməli su layihələrinin icrasının əhəmiyyətini vurğulayıb.

Yerli istehsalın sürətləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirdi ki, dövlət qurumları və özəl sektor iş yerlərinin bağlandığı bölgələrdə bu məsələnin həllini diqqət mərkəzində saxlamalıdır. Ölkə əhalisinin artıq 9 milyon 700 min nəfərə çatdığını deyən dövlətimizin başçısı bu vəziyyətin yeni iş yerlərinin yaradılmasına tələb etdiyini diqqətə çatdırıb.

Son 12 ildə Azərbaycanda 70 mindən çox müəssisənin yaradıldığını deyən Prezident İlham Əliyev sahibkarları da yeni iş yerlərinin yaradılmasında fəal olmağa çağırıb, məşğulluq idarələrinə müdafiənin işlə təminatı üçün vəsaitlərinin açılması ilə bağlı tapşırıqlar verib, özəl sektorun da bu amilə nəzərə alınmasının vacibliyini bildirdi. Prezident İlham Əliyev vurğulayıb ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılmalı, vergi və gömrük orqanlarının fəaliyyəti tam şəffaf olmalıdır.

Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi ilə bağlı fikirlərini bildirdən dövlətimizin başçısı idxal qarşısında duran sənaye məhsullərinin aradan qaldırılması və qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verib.

Prezident İlham Əliyev investisiyaların təşviqi, ixracın stimullaşdırılması, geniş özəlləşdirmə proqramının icrası, bank sektorunun fəaliyyətinin təkmilləşdiril-

məsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu il hər bir rayonda sənaye zonalarının yaradılmasına dair tapşırıq verib. Dövlətimizin başçısı çıxışında ölkədə istehsal edilən ərzaq və qeyri-ərzaq məhsullarında mövcud olan xarici komponentlərin azaldılması, bu məhsulları və xammal istehsal edən müəssisələrin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini diqqətə cəlb edib. Kənd təsərrüfatının inkişafının, torpaq fondunun dəqiq uçotunun aparılmasının, meliorasiya tədbirlərinin gücləndirilməsinin, heyvandarlığın, bitkiçiliyin, xüsusilə də pambıqçılığın inkişafının diqqətdə saxlanması əhəmiyyətinə toxunan Prezident İlham Əliyev zəruri qida məhsullarına olan tələbatın ödənilməsi, bu məhsullarda idxaldan asılılığın aşağı salınması ilə bağlı fikirlərini bölüşüb.

Qarşıda «Biz özümüzü 100 faiz taxılma təminatı ilə təmin etməliyik» kimi öhdəlik müəyyənləşdirən Prezident İlham Əliyev turizmin inkişafı, ekoloji məsələlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini bildirdi, dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələrinin yolverilməz olduğunu vurğulayıb. «Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir», - deyən dövlətimizin başçısı bildirdi ki, məmurlar xalqla bir yerdə olmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, müstəqillik yolunda xalqımıza uğurlar arzulayıb.

Dövlətimizin başçısı Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də İsveçrəyə işgüzar səfər edib. Dövlətimizin başçısı səfər çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də nüfuzlu şirkətlərin rəhbərləri görüşlər keçirib.

Prezident İlham Əliyevin İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian, İsrailin Baş naziri Benyamin Netanyahu, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Ukrayna Prezidenti Petro Poroshenko ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafı, əməkdaşlığın və iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Prezidenti Avropa Yenidönüşmə və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, «LUKOIL» şirkətinin prezidenti Vahid Ələkbərov, «Procter and Gamble Europe» şirkətinin prezidenti Geri Edrur Kumbe, «Microsoft Corporation» şirkətinin vitse-prezidenti xanım Syuzan Hauser və digər nüfuzlu



şəxslərlə də görüşüb və bu görüşlərdə mövcud əlaqələrin vəziyyəti və inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dünya İqtisadi Forumu çərçivəsində keçirilən «Yeni enerji tarazlığı» mövzusunda keçirilən sessiyada çıxış edən Prezident İlham Əliyev bildirdi ki, dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfəti meyllərdən maksimum dərəcədə qorumağa çalışır. Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəra-

itində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir.

Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, neftin qiyməti 2015-ci il ərzində bir neçə dəfə aşağı düşüb: «İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etməkdir, inflasiyanı normal səviyyədə saxlamaqdır. Azərbaycanın iqtisadi vəziyyəti sabitdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız da demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Neftin qiymətlə-

rinin azalması milli valyutamıza da təsir etdi. Manat 1,3 dollara bərabər idi. İlk devalvasiya zamanı manat 1-1 nisbətində oldu. İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətə davamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq».

Dövlətimizin başçısı bildirdi ki, ölkəmizdə neftdən asılılığı təmin edən qeyri-neft iqtisadiyyatı qurulur. Azərbaycanda neftsonrası dövr - 20 il sonraya hazırlıq görülür. Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq. Hökumət hazırda qeyri-neft sektorunun inkişafı üçün mühüm addımlar atır. Qeyri-neft sektorunu ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsəd qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yerli istehsalda böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir.

Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi davam etdirilir.

Davos Forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması da müzakirə mövzusu olub. Dövlətimizin başçısı qeyd edib ki, hazırda Azərbaycan region üçün strateji əhəmiyyətə malik Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələrini reallaşdırır. Digər natiqlər də çıxışlarında Azərbaycanı ən yaxın tərəfdaş hesab etdiklərini və ölkəmizin timsalında yeni strateji tərəfdaş tapdıqlarını, gələcəkdə daha sıx əlaqələrin inkişafına nail olacaqlarını bəyan ediblər. Bildirilib ki, hazırda ən həlledici mərhələyə qədəm qoyan Avropa layihəsi adlanan TAP birbaşa Xəzər dənizini Avropa ilə əlaqələndirəcək. Layihə Avropanın birgə uğuru və İttifaqımızın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsidir. Bu qərar Xəzər dənizində Avropa İttifaqına birbaşa xüsusi keçid olacaq və zamanla genişlənəcək «Cənub» qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox tökan verəcək.

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində dünya iqtisadi liderlərinin «2016-cı il üçün mütləq xarakterli tövsiyələr» mövzusunda qeyri-rəsmi toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

Prezident İlham Əliyev: «Azərbaycan iqtisadiyyatının gələcəyi»

Davos İqtisadi Forumunun rəsmi saytıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqaləsi yerləşdirilib. Məqaləni təqdim edirik.

Dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfii meyllərdən maksimum dərəcədə qorumağa çalışır. Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir.

Azərbaycan iqtisadiyyatı son 10 ildə 300 faiz artmışdır. Yoxsulluq və işsizlik kəskin şəkildə aşağı düşmüşdür. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. 2015-ci ildə qeyri-neft sənayesi 8,4 faiz artmışdır. Dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşmüşdür. Ona görə də bizim gələcəyimizdə kəskin şəkildə azalmışdır, təbii ki, büdcə gəlirləri və ələcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilməmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir.

İndiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olmuşdur. Biz 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq. Son illərdə Azərbaycanda yerli istehsal böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun səfəfləşməsi prosesini davam etdiririk. Bu baxımdan, Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlik qabiliyyətinə görə 40-cı yərə, MDB məkanında isə yenicən birinci yərə layiq görmüşdür.

Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektoru-

nun sürətli inkişafına nail olmaqdır. Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaratmışdır. Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüduqlarını aşaraq ölkələri və qitələri birləşdirir.

Enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan, «Cənub qaz dəhlizi» layihəsinin icrasına başlanma tarixi hadisədir. «Cənub qaz dəhlizi» 4 layihədən ibarətdir. Birincisi, «Şahdəniz-2» fazasının işlənilməsidir. «Şahdəniz» yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanistan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çat-

caqdır. Bütün bu dörd layihə «Cənub qaz dəhlizi»ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAP layihəsində isə əsas səhmdardır. «Cənub qaz dəhlizi»nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya «Cənub qaz

təsilə Avropa ilə birləşdirəcək. Bunun tarixi əhəmiyyəti var. Eyni zamanda, Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Yeni Beynəlxalq Dəniz Ticarət Limanı da tikilməkdədir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaqdır.

Nəqliyyat infrastrukturunda olduğu kimi, müasir texnologiyaların müxtəlif sahələrdə tətbiqinə

də əhəmiyyət göstərir. «ASAN xidmət»in fəaliyyəti başlamasından iki il vaxt keçir. Bu müddət ərzində 7 milyon insan xidmətdən istifadə edib və əhalinin bu xidmətdən razılıq əmsalı 100 faizə yaxındır. Bəzi ölkələr bizim bu sahədə təcrübəmizdən istifadə etməyə başlamışlar.

Ölkəmizdə sosial infrastruktur layihələri də uğurla icra olunur.

Qeyri-neft sektoru, əlbəttə ki, iqtisadi inkişafımızın əsas hərəkətverici sahəsidir. Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Məqsədimiz qarşıdakı illərdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaqdır

dəhlizi» layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalamışlar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaş çevrilir.

Nəqliyyat infrastrukturunun inkişafı da ölkəmizdə prioritet istiqamətlərdəndir. Bu gün biz müasir texnologiyaların tətbiqi və qonşu dövlətlərin iştirakı ilə tarixi İpək Yoluunu bərpa edirik. Hazırda Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da tikilir ki, bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitə-

silə xüsusi önəm verilir. Azərbaycan «Azerspace-1» və «Azersky» peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün «elektron hökumət» quruculuğu istiqamətində işlər aparılır.

Dövlət orqanları «ASAN xidmət» mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edir. Hazırda respublika üzrə 9 «ASAN xidmət» mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə dövlət orqanları tərəfindən 30 sahə üzrə 112, yarımdan funksional sahələr üzrə isə 140 xidmət göstərilir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrin-

də xüsusi önəm verilir. Azərbaycan «Azerspace-1» və «Azersky» peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Ölkəmizdə müasir idarəetmənin təmin olunması və şəffaflığın artırılması üçün «elektron hökumət» quruculuğu istiqamətində işlər aparılır. Dövlət orqanları «ASAN xidmət» mərkəzləri vasitəsilə əhaliyə elektron xidmətlərin göstərilməsini təmin edir. Hazırda respublika üzrə 9 «ASAN xidmət» mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə dövlət orqanları tərəfindən 30 sahə üzrə 112, yarımdan funksional sahələr üzrə isə 140 xidmət göstərilir. İki yeni mərkəz isə tikilməkdədir. 10 səyyar avtobus ölkənin müxtəlif bölgələrin-

Son illərdə çoxlu sayda məktəb, uşaq bağçası və tibb müəssisəsi tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayırırıq. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilmişdir. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlmişdir. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Turizmin inkişafı qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin olduğunu bir daha təsdiqləyir.

Qeyd edək ki, Azərbaycan dünyada həm də multikulturalizmin mərkəzlərindən biri kimi tanınır və xalqımız bununla fəxr edir.

Vətəndaş müraciətlərinə yerlərdəki real vəziyyəti göstərən barometr kimi baxılmalıdır

Yanvarın 23-də Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması ilə bağlı nazirliyin məsul vəzifəli şəxslərinin və yerli vergi orqanlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilmişdir.

Vergilər nazirinin müavini, üçüncü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov müşavirəni açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasını hər bir dövlət qurumunun ən mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri mütəmadi olaraq yerlərdə vətəndaşları qəbul edir, onları rahat edən məsələlərlə bağlı müvafiq tədbirlər həyata keçirir və bu məsələ vergi orqanlarının da fəaliyyətində prioritet təşkil edir.

Vergilər naziri Fazil Məmmədovun vətəndaş müraciətlərinə baxılmasının vergi yığmaq qədər vacib məsələ olduğu barədə fikrinə istinad edilərək bildirilmişdir ki, rəhbərlik vətəndaşların qaldırdıqları problemlərə diqqətlə araşdırılmasını və müvafiq tədbirlərin görülməsini daim diqqət mərkəzində saxlayır, vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması vəziyyəti barədə ayda bir dəfə nazirə xüsusi xidməti məruzə təqdim olunur.

Sahib Ələkbərov vurğulamışdır ki, vətəndaş müraciətləri dövlət-vətəndaş münasibətlərinin barometri kimidir, ona görə də müraciətləri daim nəzarətdə saxlamaq, onlardan nəticə çıxarmaq və vaxtında lazımi tədbirlər görmək vergi orqanları qarşısında qoyulmuş ən mühüm vəzifələrdəndir. Sahibkarların qarşılaşdıqları problemlərin öyrənilməsi baxımından ən aktual və dəqiq məlumatlar da məhz vətəndaş müraciətlərinin araşdırılması zamanı üzə çıxır.

Nazir müavini vergi orqanlarına daxil olan müraciətlərin statistikasına toxunaraq vurğulamışdır ki, 2014-cü illə müqayisədə keçən il müraciətlərin sayında azalma olmuşdur. Lakin vətəndaş müraci-

etlərinin araşdırılaraq qanunamüvafiq tədbirlər görülməsi müraciətlərin sayından daha vacib əhəmiyyət daşıyır. Əvvəlki illərdə rast gəlinən ən böyük problemlərdən biri müraciətlərə vaxtında baxılmaması, süründürməçilik hallarına yol verilməsi idisə, 2015-ci ildə bu hal tamamilə aradan qaldırılmışdır.

Sahib Ələkbərov qeyd etmişdir ki, vergilər nazirinin ömri ilə ötən il nazirliyin strukturunda icraya nəzarət şöbəsi yaradılmış, vətəndaş müraciətlərinin qəbulu, sənədlərə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədilə xüsusi proqramlar hazırlanmışdır.

Vətəndaş müraciətləri dövlət-vətəndaş münasibətlərinin barometri kimidir, ona görə də müraciətləri daim nəzarətdə saxlamaq, onlardan nəticə çıxarmaq və vaxtında lazımi tədbirlər görmək vergi orqanları qarşısında qoyulmuş ən mühüm vəzifələrdəndir.

Müşavirədə çıxış edən Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov qeyd etmişdir ki, 12 noyabr 2015-ci il tarixindən qüvvəyə minmiş «Vətəndaş müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu vətəndaşların öz hüquq və azadlıqları çərçivəsində müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləmək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılma qaydalarını müəyyən etmək məqsədi daşıyır. Qanunla dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması sahəsində dəqiq və əhatəli hüquqi tənzimləmə mexanizmi müəyyən edilmişdir.

Qanunda öz əksini tapmamış bir sıra müddəalar - vətəndaşların müraciətlərinə baxılmasının prinsipləri, müraciətlərə dair tələblər, müraciətin baxılmaması, nəzarətin həyata keçirilməsi, müraciətlərə baxılma zamanı vətəndaşların hüquqları, canlı yayımlanan tele-radio proqramları, telefon müraciət xidməti vasitəsilə edilən sifahi müraciətlərin xüsusiyyətləri, elektron müraciət kimi yeni normalar müəyyən olunmuşdur.

Qeyd olunmuşdur ki, Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnfor-

masiya Sistemində (AVİS) sənədlərin icrası, vətəndaş müraciətlərinə baxılması proseslərini əvvəldən axıra qədər izləməyə imkan verən dəqiq və kifayət qədər təkmil nəzarət sistemi yaradılmışdır. Vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar dövlət vergi orqanlarında ən son texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi qəbul otaqları yaradılmışdır. Şikayət xarakterli qəbulla zamanı vətəndaşa əvvəlcədən xəbərdarlıq edilməklə videoçəkiliş həyata keçirilir və bu materiallar xüsusi kodlar altında vətəndaşların qəbulu şöbəsində arxivləşdirilir. Mübahisəli məqamları aydınlaşdırmaq, şəf-

vergi orqanlarına ümumilikdə 95.996 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 7% azdır. Daxil olmuş müraciətlərin 92.445-i ərizə (96,3%-i), 3402-si şikayət (3,5%), 149-u təklif (0,2%) olmuşdur. 2014-cü illə müqayisədə ərizə və təkliflərin sayında azalma müşahidə olunsada, şikayətlərin sayı artmışdır. Müraciətlərin 37,9%-i kameral vergi yoxlamaları, 33,1%-i müxtəlif arayışların alınması, 3,9%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,7%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması və operativ vergi nəzarəti tədbirləri, 1,5%-i ver-

dən 33,5%-i operativ vergi nəzarəti, 11%-i vergi auditi, 3,5%-i vergi ödəyicilərinə xidmət, qalanları isə digər məsələlərlə bağlı olmuşdur. 346 faktiki şikayətin hamsına bilavasitə müraciət müəlliflərinin iştirakı ilə baxılmışdır. Onlardan 15%-i tam və ya qismən təsdiqini tapmış, 4,6%-i ilə bağlı qanunamüvafiq izahatlar verilməsi, 80,4%-i isə əsassız sayılmışdır.

Ş.Şəfərov Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən vergi orqanları əməkdaşlarının qanunsuz hərəkətləri və korruptsiya ilə əlaqədar hüquqpozmaqlarla bağlı aparılmış xidməti araşdırma və təhqiqatların nəticələri barədə, hər bir nöqsan üzrə misallar göstərərək, ətraflı məlumat vermiş, bu halların aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün görülməli olan zəruri tədbirlər barədə danışıbmışdır.

Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin Hüquqi Təminat Şöbəsinin rəisinin səlahiyyətlərini icra edən Anar Rzayev vergi ödəyicilərinin şikayətlərinə baxılması zamanı ortaya çıxan problemlər və onların həlli ilə əlaqədar görülmüş tədbirlərə həsr olunmuşdur. A.Rzayev «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu, inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, maraqlı şəxslər tərəfindən inzibati orqanlara müraciət etmək qaydaları, onların inzibati icraatda iştirakı, inzibati orqanın vəzifəli şəxslərinə etirazların verilməsi, o cümlədən maraqlı şəxslərin hüquqlarına və qanuni maraqlarına zidd olan inzibati orqanların inzibati aktlarının, hərəkət və ya hərəkətsizliyindən şikayətlərin verilməsi ilə bağlı məsələlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Vergilər Nazirliyi və ona tabe olan vergi orqanları inzibati orqan kimi, qanunun təkmilləşdirilməsi istiqamətində layihələr hazırlayaraq normayaratma orqanına təqdim etmişdir.

Müşavirənin sonunda vətəndaş müraciətlərinin müsbət həlli üçün daha səmərəli yolların axtarılması ilə bağlı tədbir iştirakçıların təklifləri dinlənmiş, onların çoxsaylı sualları cavablandırılmışdır.

Fəxrizadə İKRAMQIZI

Son on ildə regionlar üzrə vergi daxilolmaları 7,2 dəfədən çox artıb



Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində vergi sektoru üzrə panel iclasında vergilər naziri Fazil Məmmədov çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasına uyğun olaraq, bölgələrimizdə çox ciddi müsbət dəyişikliklər baş vermiş, yeni müəssisələr yaradılmış, iş yerləri açılmış və müasir tələblərə cavab verən infrastruktur formalaşdırılmışdır.

Regional iqtisadi inkişaf fonunda görülmüş işlərin nəticələri son illər ərzində ölkəmizin, o cümlədən regionların hərtərəfli inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında, eləcə də əsas makroiqtisadi göstəricilərin müsbət dinamikasında da öz əksini tapır.

Qeyd edilmişdir ki, son 10 il ərzində büdcə gəlirləri ümumilikdə 4,4 dəfə, Vergilər Nazirliyinin xətti ilə vergi daxilolmaları 2,6 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 4,9 dəfə artmışdır. Vergi sisteminə kompleks islahatların aparılması, sahibkarlar və

iş adamları üçün əlverişli biznes mühitinin yaradılması, iqtisadi inkişafı stimullaşdıran çəvik və səmərəli vergi siyasətinin həyata keçirilməsi regionlar üzrə dövlət büdcəsinə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması ilə nəticələnmişdir. Əgər 2006-cı ildə regionlar üzrə vergi daxilolmaları cəmi 86,6 milyon manat təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 7,2 dəfədən çox artaraq 622,1 milyon manata çatmışdır.

Tədbir iştirakçılarının nəzərində çatdırılmışdır ki, aqrar sektorun inkişafını sürətləndirmək məqsədilə kond təsərrüfatı məhsulla-

rı istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 2019-cu il yanvarın 1-dək, torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azad ediləblər. Gəlir vergisinin ödəyicisi olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri isə Vergi Məcəlləsi qüvvəyə mindiyi tarixdən başlayaraq, müddət qoyulmadan gəlir vergisindən azad olunmuşdur. Bütövlükdə kənd təsərrüfatı sahəsinə verilmiş vergi güzəştləri nəticəsində təkcə son 10 ildə 2 milyard manatdan artıq vəsait sahibkarların sərəncamında qalmışdır.

2016-cı ilin yanvar ayının



1-dən Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə mindiyini diqqətə çatdıran nazir qeyd etmişdir ki, bu dəyişikliklər vergi inzibatchılığının sadələşdirilməsi ilə yanaşı, vergi yükünün əhəmiyyətli dərəcədə aşağı salınmasına, sahibkarlıq subyektlərinin sərəncamında daha çox vəsaitin qalmasına xidmət edir. Güzəşt tətbiq olunan müddətə əlavə edilən gəlirin məbləği 10 dəfə artırılmış, ticarət və ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə, dövrüvəsindən asılı olmayaraq, sadələşdirilmiş vergi ödəyicisi hüququ verilmişdir. ƏDV ödəyicisi kimi məcburi qeydiyyatdan keçirilməyən və vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək qaldırılmış, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə vergitutma rejimində seçim hüququ verilmiş, daşınmaz əmlakın satışının sadələşdirilmiş vergiyə cəlb edilməsinə başlanılmışdır.

Vergilər naziri bildirmişdir

ki, regionların davamlı və dayanıqlı inkişafını təmin etmək üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Lakin onu da nəzərə almaq lazımdır ki, bunun üçün böyük məbləğdə vəsait tələb olunur və bu da əsasən vergi daxilolmaları və Dövlət Neft Fondunun ayırmaları hesabına həyata keçirilir. Bu prosesin bundan sonra da davamlı və dayanıqlı olması üçün büdcənin gəlir hissəsini artırmaqla yanaşı, günümüzün reallığı isə ondan ibarətdir ki, neftin qiyməti son bir ildə 4 dəfə aşağı düşmüş və bu proses proqnozlaşdırıla bilinmədiyindən, bundan sonrakı illərdə büdcə gəlirləri əsasən vergi daxilolmaları və qismən də gömrükdən daxilolmalar hesabına formalaşmalıdır.

Aparılması Vergilər Nazirliyinə həvalə olunmuş paneldə ortaya çıxan sualları hərtərəfli müzakirə etməyə, onların həlli yollarını axtarmağa, konfrans iştirakçılarının təkliflərini dinləməyə,

suallarını cavablandırmağa hazır olduğunu bildirən vergilər naziri qanunsuz vergi alındığını düşünən sahibkarlardan xahiş etmişdir ki, onlar Vergilər Nazirliyinin Apelyasiya Şurasına, Baş Prokurorluğa, yaxud məhkəmələrə müraciət etsinlər. «Əgər haqlıdırlarsa, onların hüquqları bərpa olunacaq», - deyən Fazil Məmmədov onu da vurğulamışdır ki, qanunsuz sahibkarlıq ortadan qalxmaldır: «Bazarda xeyli sayda müəssisələr var ki, vergi uçotunda deyil».

İşgüzar dialoq şəklində keçən müzakirələrdə «Sem San» şirkətinin təsisçisi və rəhbəri Samir Heydərov, «Qartal» tikinti şirkətinin rəhbəri Şahin Məmmədov, «Karat Holding»in icraçı direktoru Tale Qasımov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və başqaları onları maraqlandıran suallara vergilər nazirinə müraciət etmişlər.

Ərazi vergi orqanlarının fəaliyyəti müzakirə olunub

Yanvarın 23-də Vergilər Nazirliyində ərazi vergilər departamentlərinin və ərazi vergi idarələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə geniş tərkibdə iclas keçirilmişdir. Tədbirə sədrlik edən vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarənin rəisi Habil Məmmədov bildirmişdir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı fonunda regionların inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları və mühüm sənədlər bölgələrdə iqtisadi inkişafın artmasına, sahibkarlıq mühitinin yaxşılaşmasına və regionlardan daxil olan vergilərin həcminin artmasına səbəb olmuşdur. Bölgələrdə həyata keçirilmiş uğurlu islahatların nəticəsi kimi, 2015-ci ildə Vergilər Nazirliyinin ərazi vergi orqanları qarşısında qoyulmuş proqnoz tapşırıqları 100,7 faiz yerinə yetirilmiş, dövlət büdcəsinə 622,1 milyon manat vəsaitin ödənilməsi təmin edilmişdir.

Regionlarda vergi orqanları tərəfindən proqnoz tapşırıqlarının icrası və vergi daxilolmalarının həcminin artırılması, vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsi, bölgələrdəki mövcud resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə nazirlik tərəfindən ciddi islahatlar həyata keçirilir. Bu islahatların davamı olaraq, vergilər nazirinin 15 yanvar 2016-cı il tarixli əmrinə əsasən, ərazi vergilər departamentlərində və idarələrində struktur dəyişikliyi aparılmış,

kadrlar komplektləşdirilmişdir. Qeyd edilmişdir ki, ötən dövrlərdə ərazi vergi orqanları tərəfindən proqnoz tapşırıqlarının icrası ilə bağlı müsbət işlər görülməsi ilə yanaşı, hazırda vergi inzibatchılığının işinin müasir tələblərə cavab verən üst səviyyəyə çatdırılması əsas prioritetlərdəndir. Bildirilmişdir ki, həyata keçirilmiş struktur islahatları ərazi vergi orqanları tərəfindən vergi proqnozlarının icrasına nəzarətin düzgün qurulmasına şərait yaradacaqdır.

Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Habil Məmmədov bildirmişdir ki, ərazi vergi orqanlarında aparılmış son struktur dəyişikliyinin başlıca məqsədləri nazirliyin müvafiq sahələri üzrə funksional vəzifələrin daha keyfiyyətli yerinə yetirilməsi, idarəetmənin təkmilləşdirilməsi və kadr potensialından daha səmərəli istifadə olunması, vergi potensialının genişləndirilməsi, vergi ödəyiciləri üzərində nəzarətin rəşional təşkili və könnüllü əmələ gətirilməsinin yüksəldilməsini əhatə edir. E.Bəylərov, həmçinin, yeni yaradılmış strukturlarda müvafiq şöbələr tərəfindən görülməli işlər barədə də geniş məlumat vermişdir.

Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev çıxışında qeyd etmişdir ki, ərazi vergi orqanlarının strukturunda aparılmış yeniliklər proqnozların icrasında faydalı olacaqdır. Ərazi

vergi orqanlarının uçot məlumatlarında dəyişikliklərin və təhlillərin aparılmasının operativliyinin təmin edilməsi məqsədilə yeni struktur sahələr - uçot-məlumat bazalarının aktuallığını təmin edən və kameral vergi yoxlamalarının aparılması üzrə bölmələr yaradılmışdır ki, bu da öz növbəsində kameral vergi yoxlamalarının keyfiyyətinin daha da artırılmasına və şikayətlərin sayının azalmasına gətirib çıxaracaqdır.

Tədbirə yekun vuran Habil Məmmədov ərazi vergi orqanlarının işinin nəticələri və ötən dövrdə yol verilmiş nöqsanları vergi orqanları rəhbərlərinin nəzərində çatdıraraq, yeni yaradılmış strukturların fəaliyyəti zamanı bunların aradan qaldırılmasını tapşıraraq, həmçinin regionlar üzrə müəyyən edilmiş proqnoz yerinə yetirilməsi, vergi ödəyicilərinin real vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillər və araşdırmaların aparılması və müvafiq tədbirlər görülməsi, vergi nəzarəti işinin yüksək səviyyədə təşkili və digər məsələlər barədə ərazi vergi orqanlarının rəhbərlərinə göstərişlər vermişdir. İdarə rəisliyinə ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan rayonların ictimai-siyasi tədbirlərində fəal iştirak etmələri, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərin qurulması və vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı vergi ödəyicilərinin hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilmişdir.

ELBRUS

Vergi Apelyasiya Şurasında...

2015-ci il ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında olmuş 54 müraciətdən 22-si kameral vergi yoxlamasının, 15-i səyyar vergi yoxlamasının, 15-i operativ vergi nəzarətinin nəticələri, 2-si isə digər məsələlər ilə bağlı olmuşdur.

İcraatda olmuş müraciətlərdən 49-na baxılaraq müvafiq qərarlar qəbul edilmiş, 5 müraciətə baxıl-

ması isə 2016-cı ilə keçirilmişdir. Baxılaraq müvafiq qərarlar qəbul edilmiş müraciətlərin 27-si tam və ya qismən təmin olunmuş, 14-ü təmin edilməmiş, 4-nün icraatına xitam verilmiş, 3-ü baxılmadan saxlanılmış, 1 müraciətin isə müddəti uzadılmışdır.

Şura tərəfindən baxılmış 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti, 3-ü isə vergi orqanının müraciəti üzrə olmuşdur.

Dövlət büdcəsinin gəlir və xərcləri

Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb. Məlumatla görə, ötən il üzrə dövlət büdcəsinin mədaxili 19 milyard 438 milyon manat proqnoza qarşı 17 milyard 153,2 milyon manat və ya 88,2 faiz icra olunub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 7 milyard 118,2 milyon manat vəsaitin daxil olması təmin edilmiş ki, bu da ötən illə müqayisədə 4,5 milyon manat və ya 0,1 faiz çoxdur. Həmin vəsaitin 70,6 faizi və ya 5 milyard 28,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu isə 2014-cü ilə nisbətən 721,8 milyon manat və ya 16,8 faiz çoxdur.

2015-ci il üzrə Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunaraq dövlət büdcəsinə 1 milyard 591,9 milyon manat vəsaitin daxil olması təmin edilmiş ki, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və ya 81,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6

milyon manat təşkil edib. Bu isə 2014-cü illə müqayisədə 7,4 faiz və yaxud 15,3 milyon manat çoxdur. 2015-ci ildə sair daxilolmalardan nəzərdə tutulan 48 milyon manat qarşı büdcəyə 90,5 milyon manat və yaxud proqnoza nisbətən 2 dəfə çox vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 milyard 130 milyon manat vəsait transfert edilib. Ötən il dövlət büdcəsinin xərcləri 84,3 faiz və ya 17786,8 milyon manat icra olunub. 2015-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 milyard 361,5 milyon manatı və ya 58,2 faizi cari xərclərə, 6 milyard 720,9 milyon manatı və ya 37,8 faizi əsaslı xərclərə, 704,4 milyon manatı və ya 4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət büdcəsi xərclərinin 31,9 faizi və ya 5 milyard 665,9 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 188 milyon manat və ya 3,4 faiz çoxdur.

Funksional təsnifatı uyğun olaraq, 2015-ci ildə 2014-cü illə müqayisədə nəqliyyat və rabitə xərclə-

rinə 35,4 faiz (31,2 milyon manat), ümumi dövlət xidmətləri xərclərinə 24,4 faiz (347,6 milyon manat), müdafiə xərclərinə 12,2 faiz (184,7 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,2 faiz (31,4 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,5 faiz (42,9 milyon manat), səhiyyə xərclərinə 6,4 faiz (42,9 milyon manat), təhsil xərclərinə 3,3 faiz (51,3 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 0,2 faiz (2,2 milyon manat) çox vəsait yönəldilib. 2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4 milyard 994,4 milyon manat vəsait ayrılıb. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1 faiz olub.

2015-ci il üzrə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. 2015-ci ilin icmal büdcəsinin gəlirləri 18 milyard 207,3 milyon manat, xərcləri isə 21 milyard 067,1 milyon manat icra olunub.

Maliyyə siyasətinin əsas hədəfləri

Azərbaycan hökuməti 2016-cı ildə milli iqtisadiyyatın strukturunu dəyişdirilməsi və şaxələndirilməsinə əsaslanan yeni iqtisadi siyasətə keçmək niyyətində olduğunu bəyan edib. İqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (təklif iqtisadiyyatı) keçidin sürətlənməsi bu siyasətin əsas hədəfləri elan olunub.

Bu il də iqtisadi artım davam edəcək

Beynəlxalq qurumların və respublikamızın iqtisadi strukturlarının hazırladıqları sosial-iqtisadi proqnozlara əsasən, cari ildə yüksələn global risklər fonunda dünya iqtisadiyyatında artımın zəif və kövrək olması, beynəlxalq ömtə və maliyyə bazarlarında gözlənilən qeyri-müəyyən şəraitin qalması Azərbaycanın da iqtisadi artım göstəricilərinə təsir göstərəcək. 2016-cı il üçün dünya bazarında neftin orta qiyməti ilə bağlı müxtəlif proqnozlar verilməkdədir. Dünya neft bazarında təklifin tələbi üstələməsi şəraitində əksər analitik mərkəzlər neftin ucuzlaşmağa davam edəcəyini proqnozlaşdırırlar.

Nağdsız ödənişlərlə bağlı yeni xidmətlərin tətbiqi və elektron ödəniş infrastrukturunu inkişaf etdiriləcəkdir

Beynəlxalq Valyuta Fondunun bütün bu amillər nəzərə alınmaqla irəli sürülən proqnozları əsasında aparılmış hesablamalara görə, 2016-cı ildə Azərbaycanda 1,2% iqtisadi artım gözlənilir. Mərkəzi Bankın cari ilə dair pul və maliyyə siyasəti ilə bağlı bəyanatına əsasən, beynəlxalq valyuta bazarlarında baş verən dəyişikliklərin Azərbaycana müəyyən təsirləri qaçılmaz olacaqdır. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin yumşaq monetar siyasətindən tədricən imtina etməsinin davam edəcəyi gözlənilir ki, bu da əksər region ölkələrində iqtisadi artımın aşağı düşməsinə səbəb olacaqdır və bu amil global maliyyə bazarlarına da təsirsiz ötürməyəcək.

Bütün bu faktorları nəzərə alan Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amillər, ortamüddətli proqnozlar nəzərə alınmaqla həyata keçirəcəkdir. 2016-cı ildə də qeyri-neft sektoru iqtisadi artımın başlıca mənbəyi olacaqdır. Milli iqtisadiyyatın və ixracın şaxələndirilməsinə yönəlməmiş əlavə tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edəcək.

Valyuta bazarı «üzən məzənnə rejimi»nin tələblərinə uyğun tənzimlənəcəkdir

Müəssisələrin fikrincə, neftin qiyməti tədiyyə balansının profisitinə təsir göstərən başlıca amildir. Müxtəlif qiymət sənədləri üzrə hökumətin və Mərkəzi Bankın adekvat siyasət re-

aksiyaları mövcuddur. Neftin bəzi ölkələrin qiymətinin 30 ABŞ dolları səviyyəsinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi siyasətin yeni şəraitə uyğunlaşdırılması təmin ediləcəkdir. Manatın məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın əhəmiyyətli azalmasına və yerli istehsalatın əvəzlənməsinə, qeyri-neft ixrac potensialının reallaşmasına təsir göstərəcək.

Proqnozlara görə, valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişikliyi də artıracaqdır. Devalvasiya risklərinin təzyiqlərini azaltmağa çalışan Mərkəzi Bank global çağırışları nəzərə alaraq, cari ildə məzənnə siyasətini «üzən məzənnə rejimi»nin tələblərinə uyğun tənzimləyəcək. Bununla yanaşı, digər aidiyyəti hökumət qurumları ilə birgə valyuta bazarının tarazlaşdırılmasına yönəldilmiş əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur. İqtisadi siyasət pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına yönəldiləcəkdir. Bank sektorunda maliyyə sabitliyinin qorunması da mü-

məklə nizam-intizam gücləndirilməli, israfçılığa, izafə xərclərə yol verilməməli, həmçinin dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona etimadın artırılması kimi məsələlərin həllinə nail olunması nəzərdə tutulur. Manatın məzənnəsinin enməsi ilə əlaqədar inflyasiyanın əhəmiyyətli həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Elektron ödəniş sistemlərinin genişləndirilməsi əsas prioritetlərdəndir

2016-cı ildə maliyyə infrastrukturunun inkişafı siyasətinə uyğun olaraq, ölkədə maliyyə yığımlarının artırılması üçün dövrüvaxtından kənar qalan vəsaitlərin dövrüvaxtına cəlb edilməsi, bu sahədə şəffaflığın artırılması da diqqət mərkəzində olacaqdır. Bunun üçün isə ən optimal yol kimi nağdsız hesablaşmaların genişləndirilməsi nəzərdə tutulur. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının dəstəyi ilə re-

allaşacaq «Maliyyə sektorunun qiymətləndirilməsi proqramı» çərçivəsində maliyyə vasitəçiliyinin genişləndirilməsi planlaşdırılır. Nağdsız ödənişlərlə bağlı yeni xidmətlərin tətbiqi və elektron ödəniş infrastrukturunu inkişaf etdiriləcəkdir. Bu məqsədlə kənd təsəvvüatı qəbul edən dövlət qurumlarının daxili informasiya sistemlərinin, təhsil haqlarının, bələdiyyə vergilərinin toplanılması, habelə notarial xidmətlər, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı və «Elektron Məhkəmə» sisteminin Hökumət Ödəniş Portalına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir. Aylıq təkrarlanan ödənişlərin (kommunal, internet, telefon haqları kimi) müştərinin hesabından avtomatik silinməsinə imkan verən yeni ödəniş alətlərinin istifadəsi üçün də imkanlar yaradılacaqdır.

Büdcə xərclərinə qənaət rejimi tətbiq olunacaqdır

Maliyyə naziri Samir Şərifov bildirib ki, neftin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində bir sıra dəyişiklikləri zəruri edir. Buna görə də icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış büdcə yığımlarının davam etdirilməsi vacibdir. Hökumət il ərzində büdcə xərclərinin qənaətlə işlədilməsi, bir sıra xərclərin ləğv edilməsi, maliyyə vəsaitlərinin əsasən sosial istiqamətlərə yönəldirilməsi siyasəti həyata keçirəcək. Bütün bunlar dünya bazarındakı proseslərə uyğun qaydada tənzimləyəcəkdir.

Ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə alınmaqla, 2016-cı və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək tarazlaşdırılmış gəlir və xərclər smetasının hazırlanması əsas iqtisadi hədəflərdən olacaqdır. Dövlət vəsaitlərindən qənaətlə istifadə edil-

məklə nizam-intizam gücləndirilməli, israfçılığa, izafə xərclərə yol verilməməli, həmçinin dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona etimadın artırılması kimi məsələlərin həllinə nail olunması nəzərdə tutulur. Manatın məzənnəsinin enməsi ilə əlaqədar inflyasiyanın əhəmiyyətli həssas qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Ödəniş sistemlərinin informasiya təhlükəsizliyinin beynəlxalq standartlar əsasında təmin olunması məqsədilə yaradılmış elektron imza infrastrukturundan maliyyə sektorunda istifadə genişləndiriləcəkdir. Cari ildə başlanmış işlərin davamı olaraq, ölkədə prosesinq fəaliyyəti göstərən bütün kart təşkilatlarının infrastrukturunu əlaqələndirən, onlar arasında aparılan əməliyyatları emal edən yeni sistemin yaradılması, ödəniş xidmətlərinin effektivliyinin artırılması və xidmət haqlarının aşağı salınması istiqamətində banklarla işlər davam etdiriləcəkdir.

Elbrus CƏFƏRLİ

BİR CÜMLƏ - BİR XƏBƏR

Azərbaycan ilk dəfə olaraq ABŞ-ın Nyu-York şəhərində keçirilən «The New York Times Travel Show» turizm sərgisində iştirak edib.

Rusiyanın bir sıra turizm şirkətləri Azərbaycanın turizm infrastrukturunu və turizm potensialı ilə tanış olmaq üçün ölkəmizə gəliblər.

Çinin paytaxtı Pekində Azərbaycanın da təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının açılış mərasimi keçirilib.

Mərkəzi Bank xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılması monitorinq sistemini yaradır.

«Azərstiliktəchizat» ASC-nin göstərdiyi xidmətlərə görə ödənişləri Milli ÖN ödəmə terminallarından etmək mümkün olacaqdır.

Azərbaycanın 2016-cı il dövlət büdcəsinə yenidən baxılması nəticəsində gəlirlərin 1,9 mlrd. manat, xərclərin isə 1,95 mlrd. manat artımı nəzərdə tutulur.

Maliyyə Nazirliyi xarici valyutada dövlət istiqrazlarının buraxılışını planlaşdırır.


Azərbaycan hökuməti 2016-cı il üçün inflyasiya üzrə proqnozu 10-12%-ə qədər artırır.

Güzcəstli kreditlər sahibkarlığın inkişafına təkan verir

2002-ci ildən bu günədək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 30 mindən çox investisiya layihəsi maliyyələşdirilib və proses indi də davam edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərək bildirib ki, ölkənin maliyyə imkanlarında çətinlik olsa da, bu sahəyə mütləq vəsait yönəldiləcəkdir: «Çünki bu, iqtisadiyyatın real sektoruna qoyulan sərmayədir. Bu sərmayə qoyuluşunda dövlət siyasəti tam öz əksini tapır. Çünki biz dövlət üçün lazımlı olan sahələri inkişaf etdirməliyik ki, idxal əvəzləyəcək, ixrac qabiliyyətli məhsulları yetişdirəcək. Ona görə güzcəstli kreditlərin məqsədyönlü şəkildə verilməsi öz müsbət rolunu oynayır. Bu ilin dövlət büdcəsində bu məqsədlər üçün ən azı keçən ilin səviyyəsində vəsait ayrılmalıdır. Nəzərə alsaq ki, verilən bu kreditlərin böyük hissəsi əvvəlcə götürülmüş və qaytarılmış kreditlər hesabına verilir, burda büdcə yükü o qədər də böyük olmayacaqdır. Olsa da yenə də bu çox önəmli və öz səmərəsini verən sahədir».

Ölkə başçısının nitqində də aydın ifadə edildiyi kimi, sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir və bu sahənin inkişafı üçün bütün zəruri tədbirlər görülür.

SKMF tərəfindən maliyyələşən layihələrin sayı



Sahibkarlar mərifətləndirilir

Sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən əsas tədbirlərdən biri də sahibkarların dövlətin güzcəstli kreditləri barədə məlumatlandırılmasıdır. SKMF tərəfindən sahibkarlara maliyyə dəstəyi ilə yanaşı, regionlarda və Bakı şəhərinin qəsəbələrində sahibkarlığın inkişafına həsr olunmuş işgüzar forumlar keçirilir. Forumların əsas məqsədi regionların və Bakı şəhərinin qəsəbələrində mövcud iqtisadi potensialın reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələrin aparılması, onların təkliflərinin öyrənilməsi, güzcəstli kreditlərin verilməsi mexanizminin izah olunması, sahibkarlara müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında işgüzar münasibətlərin qurulması və kreditin alınması ilə

karlarla daha intensiv işləməsinə, potensial sahibkarların üzə çıxarılmasına və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsinə və s. yönəldilir.

Sahibkarların mərifətləndirilməsi və onlara dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə ötən il 39-u regionlarda, 7-si isə Bakı şəhərinin qəsəbələrində olmaqla, 46 işgüzar forum keçirilib və görüşlərdə 4000-dən çox sahibkar iştirak edib. Bu tədbirlər çərçivəsində sahibkarlara güzcəstli kreditlər verilib, kreditlərin verilməsi mexanizminə dair mərifətləndirici treninqlər keçirilib, sahibkarlara nümunəvi investisiya layihələri təqdim olunub.

Ötən il dövlət tərəfindən 5243 sahibkara güzcəstli kreditlər verilib

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən maliyyə naziri Samir Şərifov sahibkarlığın inkişafına mənfi təsir edən süni maneə və əngəllərin aradan qaldırılması istiqamətində ölkə başçısının tapşırıqlarının icrasının davam etdirildiyini, 2 il müddətinə sahibkarlıq sahəsində əsaslı yoxlamaların aparılmasının dayandırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, sahibkarlıq fəaliyyətinin xüsusi rəqabət tələb olunan növlərinin sayı

59-dan 37-dək azaldılıb, sənədləşmə prosesləri sadələşdirilib, bu işlərin «ASAN xidmət» mərkəzlərində həyata keçirilməsinə qərar verilib, həmçinin «Elektron lisenziya» portalının yaradılmasına başlanılıb. Nazirin sözlərinə görə, 2015-ci ilin yekunlarına əsasən, sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 milyard 15 milyon manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu üzrə 945 milyon manat, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzrə 70 milyon manat təşkil edib: «Ötən il dövlət büdcəsindən ayrılmış vəsait hesabına 5243 sahibkara 249 milyon manat məbləğində güzcəstli kredit verilib. Həmin kreditlərin 40 faizi və yaxud 100 milyon manatı dövlət büdcəsindən, 60 faizi və yaxud 149 milyon manatı isə kredit portfelinin vəsaiti hesabına, yəni qaytarılmış kreditlər hesabına olub. Bütövlükdə, ayrılan güzcəstli kreditlərin 85,6 faizi aqrar sektorun, 14,4 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Bununla yanaşı, 2015-ci ildə 5160 sahibkara 56 milyon manat məbləğində kiçikhəcmli güzcəstli kreditlər verilib».

AYTƏN

Müsabiqə qalibləri mükafatlandırıldı

Vergilər Nazirliyinin «Facebook» səhifəsindəki ənənəvi «Vergilər nə üçün ödəyirik?» müsabiqəsinə yekun vurulmuşdur.

Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar üzərində nazirliyin «Facebook» səhifəsinin ünvanı (fb.com/vergiler) olan foto ilə birlikdə «Vergilər nə üçün ödəyirik?» sualına qeyri-rəsmi, səmimi cavablarını adı mətn şəklində göndərməli idilər.

Müsabiqə boyunca göndərilən fotosəkilər və cavab variantları mərhələli şəkildə nazirliyin «Facebook» səhifəsində yerləşdirilmiş, qaliblər digər iştirakçıların səssizməsi nəticəsində müəyyən edilmişdir:



I yer - Abbasov Ceyhun (CANON EOS 1200D EF-S 18-55 III Kit fotokamerası ilə təltif olunmuşdur);

II yer - Hüseynova Lola (Lenovo ideapad 100-15IBY N2840

2G 500G 8W noutbuku ilə təltif olunmuşdur);

III yer - Bəyməmmədli Nəcof (Samsung SM-T210 8GB Galaxy Tab 3 Gold Brown planşeti ilə təltif olunmuşdur).



Mehdi Babayev

«Professional MÜHASİB» jurnalının baş redaktoru, audit üzrə mütəxəssis

Audit

Auditor rəyi əlavə olunmaqla vergi hesabatını vergi orqanına təqdim etməli olan təsərrüfat subyektləri

Vergi ödəyiciləri auditor rəyini hansı formada təqdim etməlidir?

Vergi Məcəlləsinin 16.1.4-cü maddəsi ilə təqdim olunmalı auditor rəyi dedikdə, maliyyə hesabatlarının auditü üzrə auditor rəyi (hesabatı) başa düşülməlidir. Auditorun rəy verdiyi maliyyə hesabatlarına MHBS-a və MMUS-a uyğun olaraq hazırlanan maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, maliyyə hesabatlarına izahlı qeydlər və uçot siyahısı) aid edilir. Yəni vergi orqanına təqdim olunan auditor rəyi maliyyə hesabatları ilə birlikdə təqdim edilməlidir.

Məcburi auditin obyektinə hesab olunan sadələşdirilmiş vergi ödəyiciləri maliyyə ilinin 4-cü rübü üçün təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri isə illik mənfəət vergisinin bəyannaməsini Vergi Məcəlləsi ilə müəyyən edilən müvafiq müddətlərdə təqdim etdikdə auditor rəyini də (maliyyə hesabatları ilə birlikdə) vergi orqanına təqdim etməlidir. Hesabatlarını elektron qaydada göndərən vergi ödəyiciləri auditor rəyinin təsdiqlənmiş surətini zərfin içərisinə qoyulmuş məktub şəklində və ya həmin sənədlərin skan olunmuş formasını elektron karguzarlıq imkanlarından istifadə etməklə göndərilməsini təmin etməlidir. Əgər auditin başa çatdırılması müvafiq bəyannamələrin vergi orqanına təqdim edilməsi müddətindən sonra baş verəcəyi ehtimal olduğu halda, vergi orqanına auditorla bağlanmış müqavilənin surətini göndərmək olar və bununla da vergi orqanı auditin aparılacağı barədə məlumatlandırılabilir. Audit başa çatdıqdan sonra rəy vergi orqanına təqdim edilməlidir.

Qeyd etmək lazımdır ki, auditdən yayınaraq rəy təqdim etmək imkanı olmayan və ya auditdən keçərək auditor rəyini (hesabatını) vergi orqanına təqdim etməyən (təqdim etməklə istəməyən) vergi ödəyiciləri tərəfindən təqdim olunan vergi bəyannamələrinin vergi orqanı tərəfindən qəbulundan inkar oluna bilməz.

Auditor rəyi əlavə olunmaqla vergi hesabatının vergi orqanına təqdim edilməsi vergi ödəyicisinin vəzifələrinə aid edilsə də, Vergi Məcəlləsinə auditor rəyinin təqdim olunmasına görə hesabatların qəbulunun dayandırılması nəzərdə tutulmamışdır. Bir sözlə, bütün hallarda vergi ödəyicilərindən vergi hesabatları qəbul edilir.

Vergi Məcəlləsinin 23.1.4-cü maddəsində vergi orqanlarının vergi ödəyicilərindən auditor rəyini tələb etmək hüquqlarının olduğu göstərilmişdir. Vergi Məcəlləsinə görə auditor rəyini tələb etmək vergi orqanlarının vəzifələrinə aid edilmir. Bunu auditor rəyi əlavə edilməklə vergi hesabatını təqdim etməli olan təsərrüfat subyektlərinin məcburi auditdən yayınmalarına gətirib çıxarması kimi düşüncələr ola bilər. Amma bu, belə qiymətləndirilməməlidir. Çünki vergi orqanları öz hüquq və vəzifələrinə uyğun olaraq kəməral, səyyar və digər formalarda vergi yoxlamaları keçirir və bu yoxlamalarda vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulmasının qarşısının alınması sahəsində qanunmüvafiq tədbirlər görülür.

Hazırkı qanunvericilikdə auditor rəyini (hesabatını) vergi orqanına təqdim etmədiyinə görə məcburi auditin obyektinə olan vergi ödəyicilərinin vergi orqanları tərəfindən cərimələnməsi nəzərdə tutulmamışdır. Amma nəzərə alınmaq lazımdır ki, vergi orqanı da maliyyə hesabatlarının mühlət istifadəçilərindən biri hesab edilməlidir. Ayrı-ayrı vergilər üzrə vergi tutulan dövriyyənin həqiqiliyinə əmin olmaq üçün, həmçinin vergi ödəyicisinin əmlakı, debitor borcları, digər aktivləri, kreditor və digər borc öhdəlikləri və kapitalı barədə məlumatların üzləşdirilərkən vergi bəyannaməsindəki müvafiq məlumatlara uyğunluğunun yoxlanılması məqsədilə auditor rəyinin vergi orqanlarına təqdim olunması çox əhəmiyyətlidir. Sadələşdirilmiş vergi bəyannaməsinin və mənfəət vergisinin bəyannaməsinin müvafiq əlavələrində vergi ödəyicisinin aktivləri, öhdəlikləri və kapitalı üzrə daxilolmalar, silinmələr və qalıqlar barədə mə-

lumatlarla auditor rəyi ilə təsdiq olunmuş maliyyə hesabatı (izahlı qeydlər) göstəriciləri arasında üzləşdirmə aparılarkən müvafiqəti və daimi fərqlər nəzərə alınmaqla, vergilərin düzgün hesablanmasına əmin olmaq mümkündür.

Auditor hesabatının vergi orqanına təqdim olunmasının vergi ödəyicilərinə də əhəmiyyəti qaçılmazdır. Vergi Məcəlləsinə görə, vergi ödəyicilərindən növbəti səyyar vergi yoxlaması ilə bir dəfədən çox olmayaraq keçirilir. Amma elə vergi ödəyiciləri vardır ki, 3, 5 il, hətta daha çox müddətdə onlarda səyyar vergi yoxlaması aparılmır. Buna başlıca səbəb vergi ödəyicisində aparılan kəməral yoxlama zamanı uyğunsuzluqların, vergidən yayınma hallarına dəlalət edən vəziyyətin aşkar edilməməsi və ya yaranan səhvlərin vergi ödəyicisinin özü tərəfindən vaxtında aradan qaldırılmasıdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən məlumat rəy kəməral yoxlama zamanı ehtimal olunan belə uyğunsuzluqların dolayısı ilə müsbət «cavabına» çevrilə bilər. Təqdim olunan auditor rəyi nəticəsində vergi ödəyicisinin uçot sisteminin yaxşı qurulması, maliyyə və vergi hesabatları göstəricilərinə etibar edilməsi, vergilər üzrə hesablaşmaların düzgün aparılması kimi vergi orqanında müsbət fikirlərin formalaşması istisna deyildir. Demək olar ki, vergi orqanına təqdim edilən auditor rəyi vergi ödəyicisinin vergi orqanları ilə mübahisələrinin yaranması riskinin aşağı salınmasına xidmət edən bir amildir və sözsüz ki, bu amil səyyar vergi yoxlamasının tez-tez baş verməsi riskinin də azalmasına gətirib çıxarır.

Məcburi auditdən yayınmaya görə cərimə

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 247.3-cü «Məcburi auditdən yayınma» maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilən məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslərə üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslərə isə min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə tətbiq edilir.

Fermerlərə yardım mexanizmi təkmilləşdirilir

Azərbaycan Prezidenti İlham Əliyev müvafiq orqanlara kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsindən maliyyə yardımının verilməsi qaydalarının təkmilləşdirilməsi, ayrılmış vəsaitin istifadəsi zamanı şəffaflığın və səmərəliliyin artırılması sahəsində tədbirlərin görülməsini tapşırıb. Dövlət başçısı kənd təsərrüfatı məhsullarının istehsalı və rəqabət qabiliyyətliliyinin artırılması, emal müəssisələrində mütərəqqi texnologiyaların tət-

minatlı elektronlaşdırılmasıdır. Hazırda nazirlikdə elektron təsərrüfat sisteminin qurulması üzərində işlər yekunlaşmaq üzrədir. Bu sistemin mahiyyəti kənd təsərrüfatına ayrılan maliyyə vəsaitlərinin verilməsi və istifadəsi proseslərinin elektronlaşdırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir. Prosesə uyğun olaraq, artıq cari ildən subsidiyaların verilməsinin nağdsızlaşdırılması təbiiq olunacaq. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi şəxslərə yardımlar on-

larına rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd bələdiyyəsinin sədri ilə yanaşı, kəndin iki ağısaqqalı da cəlb olunacaq. Onların təsdiq etdiyi sənəd əsasında istehsalçıya subsidiya verilməsi və güzəştlərin tətbiqi həyata keçiriləcək.

Bu ildən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi də qərar alınıb. Fevral-mart aylarından müasir suvarma sistemlərinin

Fermerlərə maliyyə dəstəyi mexanizminin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması istiqamətində əsas tədbirlərdən biri aqrar sahədəki xidmətlərin tamamilə elektronlaşdırılmasıdır

biqinin dəstəklənməsi, iri fermer təsərrüfatlarının yaradılması, aqrar texnologiyalarının inkişafı, aqrar xidmətləri şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatının texnika, mineral gübrələrə olan tələbatının təmin edilməsinin yaxşılaşdırılması, şoranlaşmış torpaqların yenidən dövriyyəyə qaytarılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə də tapşırıqlar verib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrəzadənin bildirdiyinə görə, fermerlərə maliyyə dəstəyi mexanizminin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması istiqamətində əsas tədbirlərdən biri aqrar sahədəki xidmətlərin ta-

larnın hesablarına köçürüləcək, fiziki şəxslər isə vəsaitləri müvəkkil bankın plastik kartları ilə əldə edəcəklər. Bank kartlarının xərcləri və bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin olunacaq. Subsidiyaların verilməsində ünvanlılığın təmin edilməsi, bürokratik əngəllərin aradan qaldırılması və vəsaitin birbaşa mülkiyyətçinin özünə çatdırılması üçün kənd ərazilərində yaşayan ağısaqqalların prosesdə iştirakı təmin ediləcək. İstehsalçıları yaşadıqları ərazinin icra nümayəndəliklərinə və ərazi kənd təsərrüfatı idarələrinə lazım olan sənədləri təqdim etməklə qeydiyyatdan alınacaq. Kənd ərazi komissiya-

dəyərini 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların şoranlaşmasına səbəb olan sellomə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq. Bu mövzudən başlayaraq, subsidiyalar taxıl əkinə ilə məşğul olan fermerlərə yanaşı, çəltik becərən mülkiyyətçilərə də verəcək.

Kənd təsərrüfatı məhsullarının istehsal həcmünün artırılması məqsədilə mülkiyyətçilərə dövlət hesabına aşağı faizlə kreditlərin verilməsi də təklif olunur.

ELBRUS

Nağdsız ödəniş sistemləri mobiləşir

Son illərdə yeni texnologiyaların tətbiqi ilə mobil ödəmə sistemlərinin canlanması müşahidə edilir. Dünyada POS-terminallarda tamassız ödəmə sistemlərinin istifadəsinə bir neçə ildir başlanıb və burada, əsasən, bankların tamassız kartlarından istifadə olunur. Artıq «Apple Pay», «Google Wallet» və s. kimi mobil proqramlar vasitəsilə POS-terminallarda smartfonlarla tamassız ödənişləri həyata keçirmək mümkündür. Mövzunun aktuallığını nəzərə alaraq, «xəbərlər.az» saytının şərhini ixtisarla təqdim edirik.

Mərkəzi Bankın yayımladığı statistik məlumatlara əsasən, son illərdə debit və kredit kartları vasitəsilə həm ATM-lərdə, həm də POS-terminallarda həyata keçirilən nağdsız ödənişlərin sayında artım var. Lakin müşahidələrimiz göstərir ki, mobil ödəmə sistemlərindən istifadə ilə bağlı vəziyyət hələ də ürəkəcan deyil. Ölkədə mobil ödəmənin populyarlaşdırılması, auditoriyasının genişləndirilməsi üçün geniş fəaliyyət gözə çarpmır.

dövlərdə ölkəmizdə bu istiqamətdəki fəaliyyətləri yüksək qiymətləndirən V.Əliyev mobil ödəmə sistemlərinin istifadəsinə müsbət və mənfəət tərəflərini də şərh edib: «Mobil ödəmə texnologiyalarından dünyada ən çox istifadə olunanlar NFC, iBeacon-dur. NFC qısa məsafədən məlumatların ötürülməsini təmin edən texnologiyadır və bu texnologiya mobil ödəmə üçün çox əlverişlidir. Digər bir texnologiya olan iBeacon mobil ödəmə kimi öz təsdiqini tap-

deyir ki, istifadəçilər daha çox telefon zəngləri və nağdsız ödənişlərlə sifariş üstünlük verir. Bu isə mobil ödənişlərin problemi ilə bağlı deyil. Burada məsələnin iki tərəfi var: birincisi, Azərbaycanda əhali maaş alanda ATM-lərə qaçmaq pulu dəhşətli nağdlaşdırmaq istəyir. Plastik kartlarla ödənişlərin qəbul olunduğu yerlərdə isə daha çox kredit kartlarından istifadə olunur. İkincisi, texnoloji ləngimə var. Nağdsız ödənişlərə imkan verən sistemlər hələ tam mobiləşməyib, daha çox onlayn rejimdə işləyirlər və onların əsas biznes modeli kütləvi ödənişlərin qəbulu ilə bağlıdır».

Shoper.az onlayn alış-veriş şirkətinin rəhbəri Rəşad Camal hesab edir ki, Azərbaycanda NFC, iBeacon kimi texnologiyaların istifadəsi hələ o qədər sürətlənməyib. Onun sözlərinə görə, NFC və iBeacon bazarla hələlik informasiya kimi daxil olub: «NFC-dən istifadə yaxın gələcəkdə öz aktuallığını qoruyacaq. Düzdür, hazırda bəzi şirkətlər artıq «iBeacon»lardan istifadə edirlər, lakin təsəvvür olunsun ki, bu, hələ geniş yayılmayıb».

Rəşad Camal bildirib ki, Azərbaycanda mobiləşmə nisbətən sürətlənsə də, bu sahədə hazırkı vəziyyət arzuolunan səviyyədə deyil: «Son vaxtlar yavaş-yavaş müəyyən inkişafa gəlib çatmışıq. İstənilən biznes növünün inkişafında, xüsusilə bizim kimi startaplar, yeni biznes texnologiyaları, yeni biznes modelləri, yeni biznes növlərində dövlətin təşviqatı vacibdir. Bu, işimizi ancaq sürətləndirir bilər. Amma təşəbbüs, təbii ki, sahibkarlardan gəlməlidir. Yəni biz təşəbbüs göstərməliyik, həyata keçirməliyik, dövlət də buna dəstək olmalıdır».

Onun sözlərinə görə, istənilən biznes növünün, istənilən modelin özünün mənfəət tərəfləri də var: «İnşaatçı kimi, texnologiyalar da müəmməl deyil. Yeni texnologiyaların zərərindən çox xeyrinin daha çox olduğunu düşünürəm. Bu texnologiyalar biznesin inkişafına ancaq müsbət təsir göstərmə bilər. Artıq bütün dünyada NFC, iBeacon texnologiyasından istifadə edilir. Düşünürük ki, nağdsız onlayn və mobil ödənişlərdən istifadəni sürətləndirmək üçün sahibkarlarda buna maraq yaratmaq lazımdır. Əgər sahibkarlar bu məsələdə maraqlı olsalar, onlar insanlarda bu ödəmə sistemlərinə qarşı olan inamsızlığı, laqeydliyi aradan qaldırmağın yollarını tapacaqlar».

Murad MƏMMƏDZADƏ

vergi cinayətləri

Vergidən yayınma cinayət məsuliyyəti yaradır

Əvvəllər xırda ticarətlə məşğul olan Kənan Kamil oğlu Bayramov sonradan fəaliyyətini fərdi sahibkar kimi davam etdirmək məqsədilə «Şərab evi» mağazası açaraq, vergi orqanlarında qeydiyyatdan keçib. Mağazanın profil xaricdən gətirilən alkoqollu içkilərin və müxtəlif növ ərzaq məhsullarının satışı olsa da, burada bütün məmulatları da satılıb. Məsələn bundadır ki, bahalı «Parlament», «Marlboro», «Kent», «Mond Blue», «Senator», «Oscar», «Milano» «Marlboro touch» kimi siqaretlərin heç birinin aksiz markası olmayıb.

Vergi orqanlarının keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı bu qanunsuzluğun üstü açılıb və mağazada aksiz markası ilə markalanmamış 552 manat dəyərində 182 qutu bütün məmulatı, həmçinin aksiz markaları ilə markalanmamış alkoqollu içkilər aşkar olunub. Faktla bağlı akt tərtib edilib, toplanmış materiallar Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə

göndərilib.

Departament əməkdaşlarının apardığı araşdırmalar nəticəsində «Şərab evi» mağazasında baş verən qanunsuzluqların K.Bayramov tərəfindən təkbaşına həyata keçirildiyi, digər işçilərin burada iştirakının olmadığı müəyyən edilib. Onun bu qanunsuz əməli ilə bağlı Azərbaycan Respublikası CM-in 213-1.1-ci maddəsi ilə cinayət işi açılıb, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq zamanı müəyyən edilmiş hallar iş materialları, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı və şahid ifadələri, həmçinin ekspertiza rəyi və digər dəlillərlə tam sübuta yetirilib. Beləliklə, Abşeron Rayon Məhkəməsinin hökmü ilə K.Bayramov 9 ay 21 gün müddətinə islah işlərinə cəlb olunub.

ELBRUS

beynəlxalq panoram

Rusiyada vahid sosial vergiyə qayıtmaq gündəlikdədir

KİV-də yayılan məlumata görə, yanvarın 18-də hökumət nümayəndələrinin iştirakı ilə sosial fondların fəaliyyətinə həsr olunmuş iclasda vahid sosial verginin tətbiqi ilə bağlı təklif irəli sürülmüşdür. Vahid sosial vergi və ölkənin vergi sisteminin for-

liklə müəyyənləşdirilmiş vergi ödəmələrinin sığorta hissəsi bu fondlara köçürülür. Hökumət vahid sosial vergidən başqa, işəgötürənlər tərəfindən ödənilən əməkhaqlarına diferensiasiya olunmuş vergi yükü tətbiq etməyin perspektivini də müzakirə etmə

«Sosial yığımların yenidən Federal Vergi Xidmətinə həvalə olunması federal büdcənin formalaşmasına müəyyən dərəcədə kömək edəcək. Lakin ölkədə biznesi inkişaf etdirmək lazımdır ki, bu vergiləri yığmaq mümkün olsun». Dövlət Dumasının üzvü Ki-



matında dəyişikliklər edilməsi- niyyətindədir. Gözlənilir ki, iş- çilərinin illik əməkhaqqı 800 min rubldan (təxminən 9500 dollar) artıq olan müəssisələrdən daha yüksək sığorta haqqı tutulacaq. Proqnozlara görə, 2016-cı ildə Rusiyada sosial sığorta fondu üçün 600 milyard rubl (7,1 milyard dollar), icbari tibbi sığorta üçün 1 trilyon rubl (11,9 milyard dollar) pul vəsaiti yığılacaq.

Rusiya Federasiyası Şurasının üzvü Vyaçeslav Timçenko məsələni şərh edərkən bildirmişdir:

rill Çerxasov isə vurğulamışdır ki, hökumətin atdığı istənilən addım büdcənin doldurulmasına yönəldilib: «Vahid sosial verginin yığılmasının vergi xidmətinə həvalə olunması kənarına gedən pulların itkisini minimuma endirəcək. Lakin dövlət büdcəsini doldurmaq üçün orta və kiçik biznesə diqqət yetirmək və bu sektora kömək etmək lazımdır. Federal Vergi Xidməti bu sahəni müxtəlif yoxlamalar aparıb «böğ- maqla» məşğuldu».

matında dəyişikliklər edilməsi- niyyətindədir. Gözlənilir ki, iş- çilərinin illik əməkhaqqı 800 min rubldan (təxminən 9500 dollar) artıq olan müəssisələrdən daha yüksək sığorta haqqı tutulacaq. Proqnozlara görə, 2016-cı ildə Rusiyada sosial sığorta fondu üçün 600 milyard rubl (7,1 milyard dollar), icbari tibbi sığorta üçün 1 trilyon rubl (11,9 milyard dollar) pul vəsaiti yığılacaq.

Rusiya Federasiyası Şurasının üzvü Vyaçeslav Timçenko məsələni şərh edərkən bildirmişdir:

rill Çerxasov isə vurğulamışdır ki, hökumətin atdığı istənilən addım büdcənin doldurulmasına yönəldilib: «Vahid sosial verginin yığılmasının vergi xidmətinə həvalə olunması kənarına gedən pulların itkisini minimuma endirəcək. Lakin dövlət büdcəsini doldurmaq üçün orta və kiçik biznesə diqqət yetirmək və bu sektora kömək etmək lazımdır. Federal Vergi Xidməti bu sahəni müxtəlif yoxlamalar aparıb «böğ- maqla» məşğuldu».

Xarici ölkələrin təcrübəsi

Sinqapurun vergi sistemi: mənfaat vergisi



Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin icmalı

31 dekabr 2002-ci il tarixədək Sinqapurda imputasiya sistemi tətbiq edilirdi, 2003-cü il yanvarın 1-dən isə həmin sistem birsəviyyəli mənfaat vergisi sistemi ilə əvəz olunmuşdur. Yeni sistemə əsasən, rezident müəssisələr tərəfindən səhmdarlara ödənilən bütün dividendlər vergidən azaddır. Beşillik keçid dövrü ərzində müəssisələrə əvvəlki sistemi tətbiq etmək imkanı verilsə də, 2008-ci il yanvarın 1-dən istisnasız olaraq birsəviyyəli sistem tətbiq olunur.

Vergi ödəyiciləri. Sinqapurda müəssisə və trastlar mənfaat vergisinə cəlb olunur. Dövlət agentlikləri, xeyriyyə təşkilatları və həmkarlar ittifaqları bir qayda olaraq vergidən azad edilir. Ortaqlıqlar ayrıca vergi ödəyicisi hesab edilmir və hər bir iştirakçı ortaqlıqdakı gəliri üzrə vergi öhdəliyi daşıyır.

Rezidentlik. Biznes fəaliyyətinin idarə edilməsi və nəzarəti Sinqapurda həyata keçirilən müəssisə yerli rezident hesab edilir. Təcrübədə müəssisə direktorlarının görüşdüyü və de-fakto nəzarəti həyata keçirdiyi yer rezidentlik yeri hesab olunur.

Vergiyə cəlb olunan gəlir. Rezident müəssisələrin Sinqapur mənbəyindən əldə edilən və Sinqapurda xaricdən əldə olunan gəlirləri vergiyə cəlb edilir. Lakin bir sıra xarici gəlirlər vergidən azad edilir. Qiymətləndirmə ili üçün vergiyə cəlb olunan gəlir qiymətləndirilən gəlirdən icazə verilən çıxımlar edilməklə müəyyən edilir. Qiymətləndirilən gəlirə istənilən ticarət və biznes fəaliyyətindən gəlirlər, investisiya qoyuluşundan əldə olunan gəlir, faizlər və icarə gəlirləri, royaltilər, mükafatlar və gəlir təbii digər fayda və qazanclar aiddir.

Vergidən azad olunan gəlir. Vergidən azad olunan vergi ödəyicilərinin gəlirləri və xaricdən alınan xüsusi gəlirlər vergidən azad edilir. Bundan əlavə, müəyyən biznes fəaliyyəti növləri üçün vergidən tam və ya qismən azad edilmə və azaldılmış vergi dərəcəsi kimi bir sıra stimullaşdırıcı güzəştlər tətbiq olunur. Rezident müəssisələrdən alınan bütün dividendlər vergidən azaddır.

Çıxımlar. Bir qayda olaraq, yalnız bilavasitə gəlirin əldə olunmasına çəkilən xərclərin çıxılmasına yol verilir. Kapital və şəxsi xarakterli xərclərin, biznes fəaliyyətinin başlanmasından əvvəl və dayandırıldıqdan sonra yaranan xərclərin çıxılmasına yol verilmir.

Çıxılan xərclərə biznes xərcləri, faiz ödənişləri, icarə haqları, təmir və bərpa xərcləri, təsdiq olunmuş pensiya fondlarına ayırmalar, araşdırma və tədqiqat xərcləri daxildir. Ümidsiz borclar, avtomobil və əyləncə xərcləri və hədiyyələrin dəyəri müəyyən məhdudiyyətlərlə çıxılır. Ödənilmiş vergi və cərimələr çıxıla bilməz. Qiymətləndirilən gəlirin qazanılması üçün ödənilən royalti çıxılır.


Zərərlər. Kommersiya fəaliyyətindən yaranan zərər bütün digər mənbələrdən əldə edilən, mənfaat kimi qiymətləndirilən gəlirdən çıxılır. Yalnız kommersiya, biznes və peşə fəaliyyətlərindən zərərlər gələcək dövrlərə keçirilə bilər. Zərərin yaranacağı il və zərərin çıxılmalı olduğu il arasında müəssisənin səhmdarlarının pay bölgüsü 50%-dən artıq dəyişməmişdirsə, zərərlər qeyri-müəyyən müddətə gələcək dövrlərə keçirilə bilər. 100.000 Sinqapur dollarından (SGD) artıq olmayan (1 SGD=0,7 ABŞ dolları) zərər yaranacağı ildən əvvəlki qiymətləndirmə ilinə keçirilə bilər. Zərərin 100.000 SGD-dən artıq olan istifadə edilməmiş hissəsi növbəti illərə keçirilə bilər.

Dərəcələr. 2003-2005-ci ilə qədər Sinqapurda mənfaat vergisinin dərəcəsi 22%, 2006-2007-ci illərdə 20%, 2008-2009-cu illərdə 18% təşkil edib. 2010-cu ildən bugünkü kimi mənfaat vergisinin dərəcəsi 17%-dir. Müəssisənin vergiyə cəlb edilən gəlirinin ilk 10.000 SGD hissəsi 75%, növbəti 290.000 SGD hissəsi isə 50% vergidən azad edilir. Bundan əlavə, 2013-2015-ci qiymətləndirmə illəri üçün bütün müəssisələrə mənfaat vergisinin məbləğini, ildə 30.000 SGD-dən artıq olmamaqla, 30% azaltmaq hüququ verilir.

Vergi bəyannamələri və qiymətləndirmə. Qiymətləndirmə ili təqvim ilidir. Bununla belə, müəssisənin gəliri onun maliyyə ilinə əsasən qiymətləndirilə bilər. Qiymətləndirmə ili üçün vergi öhdəliyi əvvəlki təqvim və ya maliyyə ilində əldə olunan gəlir əsasında hesablanır.

2008-ci və növbəti qiymətləndirmə illəri üçün vergi bəyannamələrinin təqdim edilmə müddəti hər ilin 30 noyabr tarixində bitir.

Verginin ödənilməsi. Vergi cari ödənişlər vasitəsilə ödənilir. Vergi qiymətləndirmə barədə bildirişin təqdim edilməsindən sonra, hətta vergi ödəyicisi qiymətləndirməyə etiraz bildirsə də, 30 gün ərzində ödənilməlidir. Verginin artıq ödənilmiş hissəsi geri qaytarılır. Vergi, həmçinin, hissələrlə də ödənilə bilər.



Xəbərlər


Kanada vergi administrasiyası yeni onlayn xidmət istifadəyə vermişdir. Elektron bəyannamələrin sadələşdirilməsinə yönəldilən «Auto-fill my return» sistemi bəyannamələrin bir sıra bölmələrinin avtomatik şəkildə doldurulmasına imkan yaradır.

«Chanel» firmasının kreativ direktoru, məşhur modelyer Laçerfeld gəlirlərini gizlətməkdə və vergidən yayınmaqda ittiham olunur. O, fotoqraf fəaliyyətindən, eləcə də bədii albomların nəşrindən əldə etdiyi gəlirləri vergi bəyannaməsində göstərməmiş, bunun üçün firıldaq əl ataraq pulları qanunsuz şəkildə Britaniya şirkətləri vasitəsilə köçürmüşdür. Vergi orqanları modelyerin 1990-cı illərdə açdığı əmlak üzrə iki investisiya şirkətinin fəaliyyətini də araşdırır.

Çin hökumətinin keçən ilin oktyabr ayında kiçiktutumlu avtomobillərin satışına tətbiq etdiyi vergi güzəştini bu maşınların illik satışının 22,5% artımına səbəb olub. Qeyd edək ki, Çində mühərrikinin tutumu 1,6 litrdən az olan avtomobillərin satışına tətbiq edilən vergi dərəcəsi 10%-dən 5%-ə endirilmişdir.

Böyük Britaniya vergi administrasiyasının nəşr etdiyi göstəricilərə əsasən, vergi güzəştləri üzrə xərclər ilk növbədə kapital artımının vergidən azad edilməsinə görə 13% artmışdır. Ölkədə son dörd ildə inşaat sektoru üzrə ƏDV güzəştləri 5,5 mlrd. funtdan 11,4 mlrd. funta, sahibkarlıq üçün güzəştlər 2 mlrd. funtdan 3 mlrd. funta, elmi tədqiqat fəaliyyəti üçün güzəştlər isə 1,4 mlrd. funtdan 2 mlrd. funta çatmışdır. Bu rəqəmləri əsas götürən Leyboristlər Partiyası vergi güzəştlərinə yenidən baxılmasını gündəliyə götürüb.

Polşa hökumətinə Avropa Mərkəzi Bankı tərəfindən xəbərdarlıq edilərək bildirilmişdir ki, təklif olunan bank vergisi kreditlərin verilməsi və maliyyə sabitliyi baxımından mənfəətli nəticələrə gətirib çıxara bilər. Yeni qanun layihəsi bir sıra maliyyə və sığorta müəssisələri üçün hər ay öz aktivlərinin dəyərini 0,0366%-i məbləğində vergi ödəmək öhdəliyi nəzərdə tutur.



krossvord

Yuxarıdan aşağı: 1.Səlcuqlar dövrünə aid irsi rütbə. Şəmkir rayonunda kənd; 2.Gəmi və təyyarədə sükan; 3.Üz tərəfində burulmuş xovları olan üst paltarlıq yun parça; 4.Almaniyada çay; 5.İt cinsi; 6.Pul vahidi; 9.Azərbaycan müğənnisi, bəstəkarı. Tanınmış xanəndə və pedaqoqun adı; 13.Nigeriyanın cənub-şərqi xalq. Tərcümədə «məşə sakini» mənasını verir; 15.Təbii floridlr sinfindən nadir mineral. Emal və şüşə istehsalında istifadə olunur; 16.İnsanın bədəninə olan sümüklərin məcmusu; 17.Ancaq mikroskopla görünə bilən birhüceyrəli orqanizm, bakteriya; 18.Yenidən, bir daha; 20.Subtropik yerlərdə bitən həmişəyaşıl sitrus ağacı və bu ağacın yumurtşəkilli turşməz, sarı meyvəsi; 21.İspan rəssamı. Romantizm dövrünün ən parlaq nümayəndəsi.

Soldan sağa: 1.Rusiya Federasiyasının Kras-

nodar diyarında şəhər; 5.Kamboca yaxınlığında, Siam körfəzində ada; 7.Fizikanın bölməsi; 8.Avrupa qitəsində göl; 10.Rəngarəng, ala-bəzək; 11.İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biri; 12.Azərbaycanın bariton səslili opera müğənnisi, əməkdar artist. Rusiyanın Dövlət Akademik Böyük Teatrın ilk azərbaycanlı solistinin adı; 14.Ağ buğda unundan bişirilən kökə; 19.Uzunqanadkimilər dəstəsinə aid yeganə quş fəsiləsi. Bu fəsiləyə mənsub quşlar arxaya uça bilər; 21.Alıcıya göndərilən və ya buraxılan malların adı, növü, miqdarı, qiyməti yazılmış siyahını göstərən sənəd; 22.Tibet, Monqolustan və Buryatıyada budda rahibi; 23.Avtomobil markası; 24.Min



İspan rəssamın ən tanınan rəsmlərindən biri: «Çetir». 1777-ci il. Prado muzeyi, İspaniya, Madrid

kiloqram; 25.1704-cü ildən Böyük Britaniya məxsus Pireney yarımadası sahilində yerləşən ərazi.

Tərtib etdi: Rafael

Qəzetimizin ötən nömrəsində getmiş krossvordun cavabları:

Yuxarıdan aşağı: 1.Ruhani; 2.Formula; 3.Eridu; 4.Taenqa; 5.Panda; 6.Yanvar; 9.Reno; 13.Rels; 15.Eskvayr; 16.Tarxan; 17.İncəsü; 18.Atlant; 20.Omnya; 21.Triko. **Soldan sağa:** 1.Reflektor; 5.Pay; 7.Hürriyyət; 8.Onon; 10.Nauru; 11.Qrenada; 12.Taurt; 14.Qogen (Pol); 19.Apollon; 21.Tokat; 22.Xına; 23.Gəmiqaya; 24.NEA; 25.Plutokrat.

idman

Azərbaycan dünyanın ən yaxşılıarı siyahısında...

Nüfuzlu beynəlxalq şirkət olan «Sport Market Intelligence» dünyanın ən yaxşı idman ölkələri və şəhərlərinin siyahısını açıqlayıb. Ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənən «Global Sports Nations Index» adlı reyting siyahısında ölkəmiz də yer alıb.

Müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, eləcə də I Avropa Oyunlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 81 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Respublikamızın əmsalı 4111 xalla dəyərləndirilib. Müqayisə üçün qeyd edək ki, Ermənistanın adı çəkilmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədir. Bizə yalnız ümumi siyahıda birinci olan Rusiya (41352) və 30-cu pillədə qərar tutan Qazaxıstan (6751) qabaqlayıb. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyub. İlk üçlükdə Rusiyayı müvafiq olaraq, Kanada



(40205) və Böyük Britaniya (37191) izləyir. Türkiyə (12861) siyahıda 18-ci yerdədir.

Şəhərlərin siyahısına isə London başlıq edir. Böyük Britaniyanın paytaxtı 22350 xala malikdir. İlk beşlikdə Rio-de-Janeyro (17209), Moskva (15777), Tokio (15310) və Paris (12219) yer alıb. Azərbaycan paytaxtı Bakı 3974 xalla dünyanın

26-cı idman şəhəridir. Paytaxtımız Los-Anceles, Nanjing, Dehli, Roma, Dubai, Stokholm, Sidney, Köln, Oslo, Toronto və s. kimi dünyanın bir sıra aparıcı şəhərlərindən öndə gedir. Bakı MDB məkanında ilk beşlikdə Rio-de-Janeyro (17209), Moskva, Kazan, Soçi, Sankt-Peterburq və Almatıdan sonra altıncı yerdədir. İstanbul isə ümumi siyahıda altıncıdır.

Rüstəm Orucov Havanada himnimizi səsləndirdi

Kubanın paytaxtı Havanada keçirilən cüdo üzrə Qran-Pri yarışları başa çatıb. Turnirin ilk günündə Azərbaycan milli komandasının üç üzvü qüvvəsini sınayıb. 60 kiloqram çəki dərəcəsində çıxış edən Orxan Səfərov mübarizəyə ikinci mərhələdən qoşulub. Avstriya təmsilçisi Lüdviq Peyşer və

monqolustanlı Tsoqbaatar Tsendoçiri məğlub edən O.Səfərov dördüncü finalda braziliyalı Erik Takabatakeye uduzaraq bürünc medal uğrunda Özbəkistan təmsilçisi Şarafuddin Lütfillayev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada idmançımız rəqibindən üstün olub və millimizin aktivinə ilk medalı yazdırb.

Diğər iki cüdoçumuz - İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) isə mübarizəni erkən dayandırdılar. Yarışın ikinci günündə dünyaya reytingində lider olan cüdoçumuz Rüstəm Orucov tatami üzərinə çıxıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz finala gedən yolda əv-

vələ Monteneqro təmsilçisi Nikola Qusiç, daha sonra italyalı Enriko Parlatiyə qalib gəlib. Dördüncü finalda qanallı Emmanuel Nartey üzərində qələbə qazanan cüdoçumuz yarıfinalda Monqolustan idmançısı Odbayar Qanbatari da məğlub edərək adını finala yazdı. Həlledici qarşılaşmada Birləşmiş Ərəb Əmirliklərinin tə-

tami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Sonra xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdırılan E.Məmmədov dördüncü finalda Almaniya təmsilçisi Karl-Riçard Frey-yə uduzaraq təsəlliverici görüşlərə qatılıb. İdmançımız bu mərhələnin ilk qarşılaşmasında almaniyalı idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə Birləşmiş Ərəb Əmirliklərindən olan cüdoçu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən E.Məmmədov Kuba Qran-prisinin bürünc medalını qazanıb.

Beləliklə, Azərbaycan milli komandası 1 qızıl, 2 bürünc medalla Kuba Qran-prisini 2-ci yerdə başa vurublar. Turnirin qalibi isə Rusiya yığması olub.

Yarışın üçüncü - sonuncu günündə Kuba Qran-prisində Azərbaycanın növbəti medalı Elxan Məmmədov qazandı. Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk qarşılaşmasında ta-



Vergidən yayınan ulduz futbolçuya



Argentina millisinin və İspaniyanın «Barselona» futbol klubunun müdafiəçisi Xaviyer Maskerano vergidən yayındığı üçün məhkəmə qarşısına çıxıb. Barselonada gerçəkləşən məhkəmədə argentinli futbolçu günahını etiraf etsə də, ona 1 il həbs cəzası ilə yanaşı, 815 min avro pul cəriməsi də tətbiq olunub. Lakin Maskeranonun vəkili həbs cəzasının pul cəriməsi ilə əvəz olunması xahişi ittihamçı tərəfdən qəbul edilib və bununla da futbolçunun cəzaçəkəmə müəssisəsinə göndərilməsinə ehtiyac qalmayıb.

mozaika



Ümumdünya İqtisadi Forumunun yaydığı son hesabatda görə, qarşıdakı beş il ərzində texnologiyanın inkişafı nəticəsində dünyanın iqtisadi baxımdan aparıcı ölkələrində 5 milyon iş yeri itisara düşə bilər. Hesabatda göstərilir ki, robotexnikanın və biotexnologiyanın kəşfi indiyədək baş vermiş sənaye inqilabları kimi cəmiyyətin iş həyatında böyük sarsıntılar yaradacaq. Hər il keçirilən Davos Forumunun ekspertləri bəyan ediblər ki, ən böyük risk hədəfi inzibati işçilər və qulluqçulardır.

İrəmiq yaşlı avtomatlaşma nəticəsində inkişaf etmiş ölkələrin 7,1 milyon sakini öz iş yerini itirməli olacaq. Bu itki media, texnologiya və ixtisaslaşdırılmış xidmətlər sahəsində yeni yaranacaq 2,1 milyon iş yeri hesabına qismən kompensasiya olunacaq.

Düşüncələri oxumaq mümkün olacaq



Yaponiyanın Kyuşu Texnologiya İnstitutundan professor Toşimasa Yamazakinin təkmilləşdiriyi texnologiya bir nəfərin danışmadan əvvəl beyin dalğaları vasitəsilə deyəcəklərini qabaqcadan anlamağı mümkün edir. Cinsi mənsubiyyətə fərq qoymadan hər yaşda insanlarla işləyən Yamazakinin əldə etdiyi nəticəyə görə, analoji beyin dalğaları yaradan kəlmə qrupları danışmadan anlaşıla bilər. Beynin nitqi tənzimləyən ön yarımkürəsindəki elektrik fəaliyyətlərindəki dəyişiklikləri ölçən Yamazaki kəlmələr sözlə ifadə edilməzdən əvvəl və sonra beyin fəaliyyətini tutuşdurub. Nəticədə insanın danışmadan əvvəl beyininin fəaliyyətindən deyəcəyi kəlmələrin qabaqcadan başa düşülə biləcəyi müəyyən edilmişdir. Yamazaki və onun tədqiqat qrupunun üzvləri daha çox qarışıq sözlərin və cümlələrin əvvəlcədən anlaşılma bilməsi məqsədilə öz fəaliyyətlərini genişləndirməyi qərara alıblar.

Yapon alimlərinin fikrincə, Yamazakinin aparacağı təkmilləşmə insanları fikirlərini qabaqcadan oxumağa şərait yaratmaqdan əlavə, azyaşlı körpələrin də nə demək istədiklərini başa düşməyə kömək edəcək.

Asılılığın səbəbləri

araşdırma

Amerikalı psixoloqlar sosial şəbəkələrin insan həyatına təsirini araşdırıblar. Tədqiqatçılar «Facebook» sosial şəbəkəsindən asılılığın formalaşmasının səbəblərini müəyyən edə bilməyiblər.

ABŞ-da keçirilmiş illik «NCA» konfransında müxtəlif ölkələrdən olan alimlər sosial şəbəkələrin insan həyatına təsirini müzakirə ediblər. Məlum olub ki, müəyyən fərdi xüsusiyyətlərə malik insanlar «Facebook» sosial şəbəkəsindən asılılığa daha meyillidirlər. Bu kateqoriyaya daha çox özləri haqda yüksək fikirdə olmayan insanlar daxildir. Alimlərin sözlərinə görə, sosial şəbəkədən asılılıq insanların alkoqol və ya narkotik kimi mənfi təsir göstərmir. Həmçinin alimlər bu tip asılılıqdan əziyyət çəkən insanların daha yumşaq xarakterə və pis yaddaşa malik olduqlarını müəyyən ediblər.

İrəmiq yaşlı avtomatlaşma nəticəsində inkişaf etmiş ölkələrin 7,1 milyon sakini öz iş yerini itirməli olacaq. Bu itki media, texnologiya və ixtisaslaşdırılmış xidmətlər sahəsində yeni yaranacaq 2,1 milyon iş yeri hesabına qismən kompensasiya olunacaq.

Sümükləri bərpa edən dərman

tədqiqat

ABŞ alimləri sınıqların müalicəsində həkimlərə kömək edəcək nadir nanohissəciklər yaradıblar. Bu nanohissəciklər sümüklərdə bərpa prosesini xeyli sürətləndirir və orqanizmdə hüceyrələrin bölünməsinə stimullaşdırıcı molekulları təyin yerinə çatdırır. Bu isə o deməkdir ki, zədələr əvvəlcədən daha tez aradan qalxa bilər.

Bundan başqa, həmin nanohissəciklərdən başqa məqsədlər üçün də istifadə etmək nəzərdə tutulur. Məsələn, sümüklərdə aparılan cərrahiyyə əməliyyatında və ya karyesin müalicəsində onlardan istifadə etmək mümkündür. Belə olan halda, diş plombaları tezliklə bəşəriyyətə gərəksiz olacaq, çünki diş özü-özünü bərpa edəcək.

Bu üsullar osteoporozdan əziyyət çəkən laboratoriya sıçanları üzərində artıq sınaqdan keçirilib.



Araşdırmanın nəticələri ümidvericidir. Alimlər öz ixtiralarını daha iri heyvanlarda, habelə insanlar üzərində sınaqdan keçirmək niyyətindədirlər.

Evdə lazım olar

- Sevdiyiniz paltarlar müxtəlif səbəblərlə görə tez köhnəlir. Bunun qarşısını almaq üçün paltarların daha düzgün yuyulması üsullarından istifadə edin.
- Təzə paltarlarınızı yumazdan əvvəl sodalı və ya duzlu ilıq su ilə isladın.
- Qaynatdığınız suya yumurta qabığı atsanız, paltarları qar kimi ağardacaq.
- Şalvarların rənginin bozarma təhlükəsi olduqda onları yumazdan əvvəl 12 saat duzlu soyuq suda saxlayın.
- Ləkələri aparmaq üçün paltarı amonyaklı su ilə də silmək olar.
- Ağ paltarlardakı çay ləkəsini təmizləmək üçün onu soyuq su ilə yaxalayın.
- Sintetik parçalardan pas ləkəsini çıxarmaq üçün duz və limon qarışığından istifadə edə bilərsiniz.
- Rəngli paltardakı çay ləkəsini yumurta sarısını suya qarışdıraraq ovub çıxarmaq olur.
- Təzə ləkəni qiliserinli su da aparr.
- Qırıqığı aradan qaldırmaq üçün paltara su çiləyib 10 dəqiqə gözləyin, sonra ütüləyin.
- Dəsmalların yumşaq qalması üçün onları çox ovmayın.
- Soyuq havada bayıra sərilən paltarların donmaması üçün yumaq məqsədilə istifadə etdiyiniz suya bir az duz qata bilərsiniz.
- Pambıq paltarların yığılmaması üçün ilk dəfə yumazdan əvvəl bir gecə soyuq suda saxlayın.

Müdrüklər deyib ki...

«Xoşbəxtlik də sağlamlıq kimidir: olanda fərqi nə varmır».

Mixail Bulqakov (1891-1940)

